

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 252/6

25 iyun 2014-cü il

“Ekspert Audit” məhdud məsuliyyətli cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə”

Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyevin məruzəsini dinləyərək və “Ekspert Audit” məhdud məsuliyyətli cəmiyyətinin 29.09.2012-ci il tarixdən 01.12.2013-cü il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə” tərtib edilmiş aktı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyevin məruzəsi və "Ekspert Audit" məhdud məsuliyyətli cəmiyyətinin 29.09.2012-ci il tarixdən 01.12.2013-cü il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə” tərtib edilmiş akt nəzərə alınsın (əlavə olunur).

2. "Ekspert Audit" MMC-nin tərəfindən (direktor İlham Bağirovun) aşağıdakı qanunlarının və digər normativ sənədlərin tələblərinin pozulduğu qeyd edilsin:

a) Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2007-ci il 22 may tarixli 333-IIIQ nömrəli “Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz fəaliyyətini 2012-2013-cü illərdə sığortalamamışdır;

b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 maddəsinin və Auditorlar Palatası Şurasının 2011-ci il 30 iyun tarixli 221/5 sayılı qərarının tələbləri pozularaq cəmiyyətin 2013-cü il üzrə maliyyə hesabatlarının auditor yoxlanılması keçirilməmişdir;

c) Cəmiyyət tərəfindən yoxlama dövrü ərzində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq edilmiş «Sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının filiallarının (və ya nümayəndəliklərinin) fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasına və ona əlavəyə dəyişiklik edilməsinə dair» Təlimatın tələbləri pozulmuşdur.

ç) Cəmiyyətin yoxlama dövrü ərzində auditoru olmamışdır.

d) Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 21 aprel 1998-ci il tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş "Auditorlar Palatasının üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi

qaydaları barədə" Təlimata və Palata Şurasının 2007-ci il 29 dekabr tarixli 188/1 sayılı qərarı ilə təsdiq edilmiş "Auditorlar Palatasının üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə" Təlimata edilmiş əlavə və dəyişikliklərlə əlaqədar Təlimatın tələblərinə riayət etməmişdir. Belə ki, 01.01.2013-cü il tarixə Cəmiyyətin 2646,00 manat borcu olmuşdur, 2013-cü il üçün 5693,00 manat hesablanmış, bundan 2000,00 manat ödənilmiş, nəticədə 01.01.2014-cü il tarixə 6339,00 manat borc qalmışdır.

3. Cəmiyyət tərəfindən yoxlama dövrü ərzində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq edilmiş «Sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının filiallarının (və ya nümayəndəliklərinin) fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasına və ona əlavəyə dəyişiklik edilməsinə dair» Təlimatın tələbləri pozulmuş, Auditorlar Palatasına müvafiq formada yarımillik və illik hesabatlar tərtib edərək təqdim etmək əvəzinə əsassız olaraq Auditorlar Palatasına fəaliyyətinin olmaması barədə məktublar təqdim edilmişdir;

4. Cəmiyyət tərəfindən hesablaşma hesablarının olduğu banklar barədə məlumatlar Auditorlar Palatasının keçirdiyi yoxlamaya düzgün təqdim edilməmişdir.

Belə ki, təkrar araşdırma zamanı müəyyən olmuşdur ki, "Zaminbank" ASC-nin cəmiyyətin "İnam" filialında olan hesablaşma hesabı üzrə 15.02.2013-cü il tarixə 293,11 manat qalıq olmuş, 02.07.2013-cü il tarixədək 31457,00 manat vəsait daxil olmuş, 31633,51 manat məxaricə verilmiş, qalıq 116,60 manat olmuşdur. Eyni zamanda vergi orqanına təqdim edilmiş ƏDV hesabatlarından da görünür ki, 2012-ci ilin oktyabr ayında 6602,43 manat, dekabr ayında 274,59 manat, 2013-cü ilin yanvar ayında 90,07 manat, fevral ayında 819,09 manat, mart ayında 100,08 manat, aprel ayında 382,76 manat və dəqiqləşdirilmiş 328,67 manat, may ayında 1512,20 manat və iyun ayında 270,00 manat vəsait dövlət büdcəsinə ödənilmişdir. Bu da xidmətin göstərildiyini bir daha təsdiqləyir.

5. Beləliklə "Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Cəmiyyət öz fəaliyyətini 2012-2013-cü illərdə sığortalamadığına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 maddəsinin və Auditorlar Palatası Şurasının 2011-ci il 30 iyun tarixli 221/5 sayılı qərarının tələbləri pozularaq cəmiyyətin 2013-cü il üzrə maliyyə hesabatlarının auditor yoxlanılması keçirilmədiyinə, Cəmiyyət tərəfindən hesablaşma hesablarının olduğu banklar barədə məlumatların Auditorlar Palatasının keçirdiyi yoxlamaya düzgün təqdim edilmədiyinə, bununla da Cəmiyyət tərəfindən yoxlama dövrü ərzində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2010-cu il 14 dekabr tarixli 214/7 sayılı qərarı ilə təsdiq edilmiş «Sərbəst auditorların, auditor təşkilatlarının və xarici auditor təşkilatlarının filiallarının (və ya nümayəndəliklərinin) fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat formasına və ona əlavəyə dəyişiklik edilməsinə dair» Təlimatın tələbləri pozulduğuna, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 21 aprel 1998-ci il tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş "Auditorlar Palatasının üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə" Təlimata və Palata Şurasının 2007-ci il 29 dekabr tarixli 188/1

sayılı qərarı ilə təsdiq edilmiş "Auditorlar Palatasının üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə" Təlimata edilmiş əlavə və dəyişikliklərlə əlaqədar Təlimat"ın tələblərinə riayət etməyərək 2013-cü il üçün Auditorlar Palatasına üzvlük haqqını ödənilmədiyinə görə "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamənin VII bölməsini, "Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin hüquq və vəzifələri haqqında" Əsasnamənin 2.5; 4.2 maddələrini və Palata Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin üzvlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə Təlimat"ın 4-cü "Üzvlük haqqının ödənilməsinin təmin edilməsi və üzvlük haqqı ödənilmədikdə görülən tədbirlər" maddəsinin 15-ci paragrafının "v" bəndini rəhbər tutaraq, Auditorlar Palatası tərəfindən "Ekspert Audit" məhdud məsuliyyətli cəmiyyətinə auditor fəaliyyəti göstərmək üçün verilmiş 2012-ci il 25 sentyabr tarixli, AT/068 qeydiyyatlı, 072738 nömrəli xüsusi razılıq (lisenziya) ləğv edilsin.

6. Qərar Palatanın internet səhifəsində yerləşdirilsin.

7. Bu qərar barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya sahibinə və dövlət vergi xidməti orqanına məlumat göndərilsin.

ŞURANIN SƏDRİ

V. NOVRUZOV